

"Ədəbiyyat qəzeti"nin sorğusu

Bədii əsərdən bəhs edilərkən yazıçının səmimiyyəti mətnin ən vacib üstünlüklerindən hesab olunur. Sizcə, yazarın səmimiyyətini necə müəyyənləşdirmək mümkündür?

Seyran SƏXAVƏT:



Deməli, ən vacib məsələyə toxunur. Hətta sualınızda belə bir nisus hiss olunur ki, səmimiyyət ən vacib keyfiyyətlərdən bədir; manə elə gelir ki an vacidibidir. Qaldı sualın 2-ci tərəfində - deyə bilərəm ki, yazıçı səmimiyyətinin duymağın ən vacib cəhəti oxucu səmimiyyətidir - oxucunun əzə səmimi deyilsə, o heç vaxt yazıcının matndə səmimi, yaxud-qeyri səmimi olmasına duya bilməz. Yəni yazıçı-oxucu səmimiyyəti eyni dərada olanda bu duyuyla bilər. Yoxsa elə bir cihaz yaxud rəsəpi yoxdur ki, yazıcının səmimi, yaxud qeyri səmimi olmasına ortaya qoya bilsin. Bir az dərinə getəksə, deməliyi ki, oxucu səmimiyyəti dəyişimiz vacib keyfiyyəti oxucuya elə yazıçı aşılıdır. Əlsində bu son darəce qəliz va mürəkkab sualırdır. Bu hədələrlə aparmış olar. Ən azı ona görə ki, yazıçı-oxucu münasibətinin nüvəsi, mayası elə bundan ibarətdir. Hətta man onu deyərdim ki, bu münasibətde təcərəsəntindən deyil, həyatımızda da, yaşam tərzimizdə de, əsas, mögələbdəlməz aparıcı ve sarsılmışdır. Və bu da o deməkdir ki, həyatın bir parçası olan sonat do, elə həyatın özü de səmimiyyətsiz bir heçdir!

Məti OSMANOĞLU:

Səmimiyyət - istedad deməkdir. Bunun ne qədar tesadif, ya da qanunəyinləşmiş olduğunu demək çatdırır; sovet ədəbiyyatında yazıçı səmimiyyəti mövzusu, bəmövzuya münasibətin aydınlaşdırılması Stalinin ölümü - il 1953-cü ilde ədəbi prosesin gündəlincə getirilmişdir: "Noviy mir" jurnalının 12-ci nömrəsində təqnidçi Vladimir Ponomartsevin "Ədəbiyyatda səmimiyyət haqqında" adlı nəzəri səciyyə

daşıyan maraqlı bir məqaləsi dərc olunmuşdu. Ciddi tarixi əhəmiyyət daşıyan həmin məqalə bu gün rus ədəbiyyatıñasında böyük roğbatlı xatırlanır, elektron resurslar vasitəsilə icitimalşdırılır, ona şəhərlər yazıılır. Meqaleddə müəllif o dövr sovet ədəbiyyatında baslıca çatışmaşığı səmimiyyəti olduğunu göstərmüş, bədii əsərdəki səmimiyyəti qeyri-səmimiyyətinifini vəmeye, sarhadlərinin müəyyənleşmə çahırmışdı. V.Ponomartsevin həzir şablondan törenyən, müəllifin özündən gəlməyen əsərlərin qeyri-səmimiyyəti olduğunu yazmışdır. Onun fikrincə, kitab yaratmaq başqa seydər, hazır şablondalar, ideoloji direktivlər əsasında kitab və pyes "tərtib etmek" - de başqa bir şey; bù farqı ortaya qoyn isə səmimiyyətdir. "Sənətin tarixi və psixologianın əlibası qondarma roman və pəsələr qarşıdır. Səmimiyyət bizim istedad adlındırırdıqımız bütün qabiliyətlərinən asas tərkib hissəsidir. Səmimiyyət kitabı və pəsəlin müəllifiñi kitabın və pəsəlin tərtibcisinən förləndir... Yaratmaq üçün istedad, dəha doğrusu, ilə növbədə səmimiyyəti lazımdır".

Rus mətbuatının yazdırdığını görə, V.Ponomartsevin səmimiyyəti axarışı onun özüne qarşı keşkin təqnidçi atəşindən bərəqələnmişdir. Səmimiyyət kitabı və pəsəlin müəllifiñi kitabın və pəsəlin tərtibcisinən förləndir... Yaratmaq üçün istedad, dəha doğrusu, ilə növbədə səmimiyyəti lazımdır".

Mətən yazıcı səmimiyyətinin müəyyənləşdirilməsi ilə bağlı bu tarixçəni xatırlatmağı ona görə zorlu hesab etdim ki, əzəz müddət sovet ideolojiyasının "əhəmiyyətində" olan Azərbaycan ədəbiyyatı da özünən forqlı qoxar, güclü və zaif, maraqlı və maraqlı cəhətləri ilə rus ədəbiyyatı ilə eyni təriyə böyüdü.

1953-cü ildən sonra rus ədəbiyyatı kimi Azərbaycan ədəbiyyatında da böyük dəyimlər baş verdi və hemin prosesin ənənəvi gələnlərdən olan İsa Hüseynov - Müğanın bu dəyimlərinin dəstəsindən yaxın səmimiyyəti olduğunu gördür. Onun fikrincə, yazıçı-şəhərlərin yazanda səmimi olur: "...bu gənə qədər neyənəməsə, hətta tarixi mövzuda təcrübə etdiyin yaşılardan öz tərcüməyi-halından doğulmuşdur. Yazıçı öz ürəyinini, öz beynini yazır, səmimi deyil. Səmimi deyil - yazıçı deyil".

İsa Müğannanın 1971-ci ildə noş etdiyindən tərcüməyi-halının ay-

ri-ayrı cümlələri sonradan Azərbaycan ədəbiyyatıñaslığının polubayı aforizmlərinə çevrilid, təqnidçi şəhərlərə, səhərlərə tez-tez sitat gotirildi.

Böyük söz ustasının səmimiyyəti yazının (mətnin) onu yaranadıñ tərcüməyi-halindən doğmasına bədii yaradılığın ilkən şərti hesab etmiş, bədii əsərdəki səmimiyyəti qeyri-səmimiyyətinifini vəmeye, sarhadlərinin müəyyənleşmə çahırmışdı. V.Ponomartsevin həzir şablondan törenyən, müəllifin özündən gəlməyen əsərlərin qeyri-səmimiyyəti olduğunu yazmışdır. Onun fikrincə, kitab yaratmaq başqa seydər, hazır şablondalar, ideoloji direktivlər əsasında kitab və pyes "tərtib etmek" - de başqa bir şey; bù farqı ortaya qoyn isə səmimiyyətdir. Oxucu mətnin təcərəsənətini və səmimiyyətini gotirən fikri ilə mübahisə etməcədir və bu fikrin ciddi elmə əsasları var. XX əsrin əvvəllerində psixonanalitik nəzəriyyənin ən çox tövdiq və təhlil etdiyi yazıçı F.M. Dos-toyevski id. Ziqmund Freyd, Alfred Adler, Karl Gustav Yung kimi alimlərin bədii matn üzərində aparılmış tədqiqatların möğzini Dostoyevskinin romanlarında müəllifin



kimiliyini "köşf etmek", əsərlərdə müşahidə olunan psixoloji səsiyatlarda müəllifin fərdi yaşantısına əsaslanı izləmək olub. Həmin psixoloji tədqiqatlardan çox aydın görkəm olur ki, Dostoyevskinin yaratdığı əsərlərdə, dünyada ədəbiyyatının şədəvlerində müəllif mənəz özünü, özünü yaşadıqlarını yazır. Onun obrazlara çevirdiyi dünsünclərin başlangıçında həm şəhər, həm də sənət altında olan psixoloji yaşantılar, səsiyatlardır, həyata döndürən dənələr yəradan möqamlar dayanır...

Azərbaycan klassik ədəbiyyatında fərdi yaşantılardan mətn "sizan", mətndə obrazı "şəhər" və mətnə obrazı arasında dəqiq səbətliyyəti yaranan səmimiyyət. Əbdürrəhim bəy Haqverdiyevin yaratıcılığında dəha aydın müşahidə olunmuşdur. Ə.Haqverdiyevin əsərlərində müəllifin şəxsiyyəti, fərdi yaşantıları, sənəti, yaratıcılığı bedi obrazlardan ənənəvi gəlir. Möslən, "Beoxtəs cavan" in - Forhad obrazının karakteri müəllifin ömrünün sonlarında yazdırıñ tərcüməyi-halindakı faktları ilə bütövlik təşkil edir və əsərdəki səmimiyyəti bu bütövlik şortlondır.

Mikayil Müşfiqin 1937-ci ildə

Mətn sənin öz oxucunu dəyişdirməyin üçün bir qurğu olmalıdır...

qolomo alıđı "Yenə o bağ olaydı" şerine xüsusi forq və səmimiyyət gotirən coħħələrdən biri şairin ruhuna çökmiş ölüm duyusunu özündən uzaqlaşdırmaq cəhdinin ifadesidir. Müellif bu cırdı, sənki arımlıq istəmədiñ dünyaya, insana, sevgiye, gözəlliklərə "bu yaz başqa yazdır" sözleri ilə vəsətliyi təzəx siyah gotirildi.

Böyük söz ustasının səmimiyyəti yazının (mətnin) onu yaranadıñ tərcüməyi-halindən doğmasına bədii yaradılığın ilkən şərti hesab etmiş, bədii əsərdəki səmimiyyəti qeyri-səmimiyyətinifini vəmeye, sarhadlərinin müəyyənleşmə çahırmışdı. V.Ponomartsevin həzir şablondan törenyən, müəllifin özündən gəlməyen əsərlərin qeyri-səmimiyyəti olduğunu yazmışdır. Onun fikrincə, kitab yaratmaq başqa seydər, hazır şablondalar, ideoloji direktivlər əsasında kitab və pyes "tərtib etmek" - de başqa bir şey; bù farqı ortaya qoyn isə səmimiyyətdir. Oxucu mətnin içində yazıcının "laməkan" - məkanın fəvqində olan varlığı ilə qarşılıqla, mətndə yazının ruhunu hiss edə bilmirsə, no yazıcının, ne de mətnin səmimiyyətdən səhərlə gedə bilər.

Isa Hüseynov atasının ölümü faktını həm "Ideal" romanında, həm də yaradılığının son dövründə qələmən qələmən təcərəsənətində "arasındırımdı". Xatırlar Müğannanın usta qələmi ilə ne qədər ədəbi səciyyə qazansa da, buradakı adınlardan məhkəmə xronikası təsiri başlıyılır. Eyni fakt "Ideal" in mətndən ona görə qeyri-adı bədii məna dəsiyir ki, qazılı müəmmalı ölüm hadisəsinin tərəxçəsinə sadəcə bər kriminal hadisə kimi tqədindətmi, obrazın karakterini, düşüncərini, emosiyalarını idarə etmə psixoloji başlangıç kimi görür və bu başlangıç yaşadıqdan real dünyada müəllifin düşüncələrinin dələğində irəclə aləmə kecid yaradır. Onu dəyim ki, roman yazının ömrü yoldan gələn fərdi səsiyatlardan, müəllifin ilk əsərinin qəhrə-

Yazıcı öz ürəyini, öz beynini yazırısa, səmimi deyil. Səmimi deyilsə - yazıçı deyil

manı olan və erkən itirdiyi atasının ölümü ilə bağlı yaşadıqlarından köndərən qarşamaq çətindir.

Onu da vürgüləməz zəruri dir ki, burada səhərlətək yazının öz tərcüməyi-halına mexaniki şəkilde mətnə köçürülməsindən getir. Ə. Haqverdiyevin təcərəsənətində dəha aydın müşahidə olunmuşdur. Yazıcı öz ürəyinini, yaşadıqdan başqa "yükləməy" bacarından, təsvir və təqdim etdiklərini öz tərcüməyi-halına çevirir. Məslən, "Beoxtəs cavan" in - Forhad obrazının karakteri müəllifin ömrünün sonlarında yazdırıñ tərcüməyi-halindakı faktları ilə bütövlik təşkil edir və əsərdəki səmimiyyəti bu bütövlik şortlondır.

Bu da bir heqquđatdır ki, bədii səsəndəki səmimiyyəti anlayışının qarşı ünvani - adresatı oxucudur. Əlsində, yazıcının na dərcədə səmimi olub-olmadığını müəyyənle-

min var gücü ilə başlangıç - ilk bələmləri oxuyandan sonra menim əsəretim, dəha doğrusu, menim əsəretimə dəsəçək oxucunun timsahlıda müənəbatlı öyrənməyə çalışırımdır. Oxucu düşünməyə başlayır ki, ona bətdən təqdim olunduğuundan başqa heç no ləzim deyil. Mətin sənin öz oxucunu dəyişdirməyin üçün bir qurğu olmalıdır.

Mətən oxucunu dəyişdirməsini oxucunun həm bədii səhər, həm bətdə soz vəsətindən təqdim olunan insana, topluma münasibətinin dəyişməsi kimi qəbul etmək doğru olardı.

Elinin "Baladəşən ilk məhəbbəti" həkəyinin ədəbiyyatının an səmimi və unudulmaz əsər-

lərindən birino çevirən sehrlı qüvvə, hər şeydən önce, yazılının mövzuya və qəhrəməna oxucu münasibətini dəyişdirməsi, başqa sözlə desək, "oxucu yaratmasıdır". Zahirən oxucunun gözünün öündə olan, olsun ki, hər gün rastlaşlığı, bununla belə, içindən bixəber olduğu, taniya bildəyi, bəlkə də tanımaq istəmədiyi Baladadaşın iç dünyasının açılmışını oxucu özü üçün bir "kəşf" kimi qəbul edir. Bu kəşfi oxucuya qəbul etdirən isə Baladadaşın iç dünyasındaki insanın yazılı tərəfindən hamiya doğma olan bir insan kimi təqdim edilməsidir...

Ədəbiyyatımızın "ideal oxucusunu" tapan fenomen əsərlərindən biri də, obrazlı desək, Anarın inşa etdiyi "Beşmərtəbəli evin altıncı mərtəbəsi"dir. Cəmiyyətin pişiklərin mirov yeri kimi gördüyü bədii fəzada müəllif zəmanənin ağırlı məhəbbət hekayəsini göstərməyi bacardı və oxucu həmin fəzaya öz baxış bucağını dəyişib, müəllifin göstərdiyi yönən baxmağa başladı. Anarın Təhminəndən, Zaurundan fərqli oxucu nəsillərinin marağını azaltmayan sırr də, görünür, bu amillə bağlıdır...

Onu da qeyd etməyə ehtiyac var ki, bədii mətndə səmimiyyətin ən böyük düşməni bədii sözün ideologiyanın əsirinə çevriləməsidir. Bədii ədəbiyyat ideologiyanın xidmətçisini (V.İ.Leninin təbirinə, ideologiyanın "təkərciyinə və vintciyinə") çevriləndə səmimiyyətini itirir. Hər cür "izmlərə" sığmayan, hüdudları və çərçivələri sindiran, axının əleyhinə çıxan ədəbiyyat daha yaşarı və səmimi olur. Məsələn, Mixail Şoloxovun "Sakit Don"u sosializm realizminin buxovlarından azad olduğuna görə möhtəşəmdir. Bu mənada, ideologiyalaşmış sosializm realizmi kimi ideologiyaya çevrilən modernizm də, postmodernizm də yazılı səmimiyyətinin əleyhinə işləyir və öz "oxucusunu yaratmaqdə" aciz qalır.

Musa ƏLƏKBƏRLİ:



İnsan səmimiyyəti dil ilə ürək arasındaki məsafə ilə ölçülür. Ürəyində necə fikirləşirsin, dilində necə danışırsan?! Yaşadığımız hayatı səmimi olmayıb səmimi görünməyə çalışanlar çoxdur. Səmimiyyət görüntüsü yaradınlar həmişə son anda öz həqiqi sıfırlarını göstərməklə bu görüntünü puça çıxarırlar. "El gözü tərəzidir" axı. Səmimiyyətdən uzaq olanların səmimiyyət maskası həmişə vaxtından əvvəl yırtılıb, gülüş hədəfinə çevrilib. Əsl

səmimiyyət insanın şəxsiyyətindən qaynaqlanır. O insan bədəninin gözgörünməz bir üzvüdür desəm bu bəlkə kimlərə qəribə görünə bilər. Səmimiyyət şəxsin qanından, canından, ruhundan sözülləb gələn duruluqdur, saflıqdır, doğruluq, həqiqət meyarına sadıqlıkdir. Adətən yaşadığı dövrün, zamanın diktəsindən ucada dayanan, qorxu və qovğalarından üzüağ çıxan, həyat həqiqətlərini hər şeydən üstün tutan yazılılar öz əsərlərində səmimi olublar. Səmimiyyət bədii əsərin ən ümde atritutudur. Onu geniş oxucu auditoriyası, diniyici marağı müəyyənləşdirir.

Naringül:

Hər bir bədii əsərin əsas dəyəri onun səmimiliyindədir. Əsərin təhkiyəsi, dili, süjet xətti maraqlı olmaqla bərabər, həm də səmimiliyi oxucu üçün çox vacib şərtidir. Əlbəttə, mətnin səmimiliyi deyərkən yalnız avtobiografik əsərlər nəzərdə tutulmur. Müəllifin mətnə yanaşması, mətndəki prototipləri necə təqdim etməsi, oxucunu inandıra bilmək bacarığı mətnin səmimiliyini işaret verən əlamətdir. Nəzərə almaq lazımdır ki, müasir oxucu artıq pafosu, didaktikanı, təbliğatı əks etdirən ədəbiyyata qarşı o qədər də maraqlı deyil. Oxucu əsərin ilk



cümłəsindən səmimi olub-olmamasını hiss edir. Mütaliə zamanı hadisələr oxucunun gözləri qarşısında səhnələşirsə və onun altşürurunda yeni təsvir vasitələri yaranırsa, sözlərin enerjisi hiss olunursa, demək əsər səmimidir. Müəllif yazını qələmə almazdan əvvəl mətnə hazır olmalı, sərbəst şəkildə mətnlə baş-başa qalmağı bacarmalıdır. O əger mətni qələmə alarkan azaddırsa, söze qarşı səmimidirsə, əsərin səmimiyyəti oxucuya da sirayət edəcək. Yalnız azad düşüncəli, istedadlı insan təbii və səmimi ədəbi obrazlar yaratmağa qadırdır. Həyatı olduğu kimi dərk etmək, hadisələrə real yanaşmaq və yüksək bədii ümumiləşdirmə aparmaq bacarığı əsərin səmimiliyinə xidmət edən amillərdəndir. Məsələyə formə və məzmunu aspektindən baxıldığda isə düşünürəm ki, məzmun və formanın vəhdəti də əsərin bədii dəyərinə, səmimiliyinə böyük təsir göstərir. Məsələn, bəzən görürsən ki, müəllif Şərq təfəkkürünə, Şərq düşüncəsinə yaxın olan bir insandır və bu məzmunda özünü bürüze verir, lakin forma-qəlib Qərb "istehsalıdır". Həssas oxucu dərhal saxtalığı hiss edəcək və təbii ki, əsərin bədii dəyəri aşağı enəcək.

Hazırladı: Faiq Balabəyli